



■ Cavanşir Qasimov  
Tələbə-teatrşunas

30 iyul 2020

[www.kaspia.az](http://www.kaspia.az)

TEATR

12

Müasir dövrün teatr estetikası bir çok bədii-fəlsəfi cərəyanların ve rejisura üslublarının ərsəyə gətirdiyi postmodernizm cərəyanı ile qərar tutub. Lakin qəbul etmək lazımdır ki, vaxtile teatrlarımızın vahid ideoloji konsepte yönəldilməsi, yəni, kommunist ruporu altında "inkişaf etməsi" milli teatr tarihimizin inkişaf dinamikasını dünya teatrlarının inkişaf tempi ilə müqayisədə xeyli ləngitdi. Bunun nəticəsində isə milli teatrlarımız dünya teatrlarının yaratmış olduğu bədii cərəyanlara reaksiya vermək qabiliyyətini də, böyük mənada, itmiş oldu.

Müasir dövrümüzə isə teatrlarımızın bədii-estetik inkişaf yolunu nəzərdən keçirərkən müşahidə edirəm ki, bizdən yan ödürüünü hesab etdiyimiz bədii cərəyanların bəzi elementləri milli dramaturgiyamızda, müəyyən mənada, öz ekşini tapa bilib. Bu cərəyanlardan biri de ekzistensializmdir. Milli dramaturgiyamızda özünü bürüze verən ekzistensializm elementlərini aşkar etmek üçün isə həmin cərəyanın spesifik fəlsəfi mövqeyini ve bədii yaradıcılıqda tətbiq dairəsini izah etmək yerine düşər. Elə bu məqsədə, düşünürəm ki, konkret sualların təyin edilməsi mövzunun mahiyətini dərk etmək üçün son dərəcə vacib

təhlilini, Anton Çexovun yazdığı "Altı nömrəli palata" həkayəsi ilə müqayisə edə bilərik.

Alınan nəticə budur ki, Mark Avrelinin "Özü ilə təklikdə" əsərində onun pessimist fəlsəfəsi, ekzistensializmin fəlsəfi suallarına cavab olaraq ictimai-sosial problemlərə mübarizə aparmağın mənasız olduğu göstərilir. Bəs, Anton Çexovun yazdığı "Altı nömrəli palata" həkayəsində Andrey Yefimicin faciəli ölümü necə? Onun ölümü elə Mark Avrelinin ekzistensialist suallarına pessimist cavab, yəni, ictimai-sosial problemlərə mübarizə aparmağın mümkünşüzlüyünü təsdiqləmək deyildi?

Heç şübhəsiz ki, hər iki əsərin fəlsəfi mövqeyi eyni konsepsiaya cavab verir. Elə isə, görünən odur ki, ekzistensializmi əhatə edən dünyagörüşünün fəlsəfi tarixi olduqca dərindir. Deməli, biz onun fəlsəfi və ədəbi tariхini bütünlükle Sorn Kyerkeqorun, Martin Haydeqerin, Alber Kamyunun və Jan Pol Sartrın adı ilə bağlaya bilmerik.

Daha bir maraqlı fakt isə budur ki, ekzistensialist fəlsəfənin bədii varianına fransız məktəbinin ədəbi nümayəndələrindən daha əvvəl öz əsərlərində böyük yer vermiş yazıçılardan

timai-sosial təsirlərin üzərinə ataraq özünə bərəet qazandır. Ekzistensialistlər isə qarşılaşıqları psixoloji böhranlara görə daima özleri ilə mübarizə içindədirler. Ona görə də həmin obrazların faciəsi elə öz azad seçimləri ilə müyyəyən edilir. Beləliklə, ekzistensialist insan üçün faciəli sonluq, naturalistlərin təqdim etdiyi kimi ehtirasların qarşısızlaşmaz qüvvəsi demək deyil! Bu öz ehtirasını şüurlu şəkildə öz davranışına və əməline çevirən azad insanın iradəsidir! Ona görə də, ekzistensialist obrazlar, əsərin sonunda naturalistlər kimi, instiktiv əməllərinə görə peşmanlıq hissi duymurlar. Məsələn, bu mənada, Cek Londonun "Martin İden" romanını ekzistensializmin ən parlaq nümunələrindən biri hesab etmək olar. Çünkü, biz əsərdə Martinin simasında zamanla psixoloji cəhətdən müxtəlif mutasiyalara uğramış əxlaq nümunələrini müşahidə edirik. Belə ki, əsərin əvvəlində bir zamanlar mənsub olduğu mühitin yaratdığı bir quldur olan Martinin sırf sevdiyi qızı görə dünya şöhrəti yazıçıya çevriləməsi hələ ekzistensialistlər üçün onun azad insan olması demək deyildi. Ona görə ki, həmin məqamlarda əsərin qəhrəmanı şəxsiyyətini olduğu kimi qəbul etdirmək əvəzinə,

Belə ki, bir qrup tədqiqatçılar həmin əsəri ekspressionizmə, digər qrupa aid olan tədqiqatçılar isə onu məhz eksizentalizmə aid edirlər. Mövqelərin fərqli olmasına görə, bele anlaşıla biler ki, bədii cərəyanların təzahürü xaotik səciyyə daşıyır. Lakin məsələ heç də belə deyildir! Çünkü, sənət əsərləri bir çox hallarda eyni anda müxtəlif bədii-fəlsəfi cərəyanların müəyyən elementlərini özündə cəmləmək qüdrətinə malikdir! O cümlədən də, Edvard Munkun "Haray" əsərini təhlil edərkən həm ekspressionist, həm də ekzistensialist mövqelərin olğudunu aşkarlaya bilerik.

Fikir verin! Öğər "Haray" resmində təsvir olunan personajın əzabı, həyecanı, qorxusunu və çıçırtısı ekspressionizmə aiddirsə, onun çıçırtısının özündən başqa heç kim tərəfindən duyulmaması, bu mənada, tənhalığı və ümidsizliyi, yəni, pessimist mövqeyi, eyni zamanda ekzistensializmin həyata baxış mövqeyi kimi qarınla bilər. Bu mənada, biz, əslində, ekspressionist olan Frans Kafkanın yazdığı "Çevrilme" əsərindəki Qregor Zamzani ele ona görə ekzistensialist adlandırrıq ki, o haşəratə çevrildikdən sonra yaxınlarının ona qarşı iyrənc münasibətlərindən dəhşətə gelir və ailəsinin nəzərində, əslində, kim olduğunu qarvamaqdə çətinlik çəkdiyinə görə tam olaraq ümidsizliyə, yəni, pessimizmə qapılır.

Bu müqayisələr isə bizə onu deməyə əsas verir ki, deməli hər hansı bir əsəri təhlil edərkən, müəllifin yaratdığı fəlsəfi təyinatı birmənalı şəkilde yanaşa bilmerik!


Əslində, bir çox tədqiqatçıların bədii-fəlsəfi əsərlərə birmənalı şəkildə yanaşması elə Azərbaycan incəsəntində də müşahidə edilir. Məsələn, Azərbaycan dramaturgiyasının dahi dramaturqlarından olan Cəfer Cabbarlının pyeslərini də konkret olaraq romantik, ya da realist əsər kimi qarramaq düzgün deyil! Ona görə ki, həmin pyeslərdə romantik və eksizentalist insan obrazları öz daxili dünyaları ilə bir-birindən keskin formada seçilirlər. Məsələn, "Oqtay Eloğlu" və "Aydın" pyeslərini müqayisə edək. Hər iki əsər məzmun qatı etibarilə realist pyesdir. Lakin "Oqtay Eloğlu" pyesində Oqtayın, həmçinin "Aydın" dramında Aydının ictimai-sosial məsələlərə yanaşması təmamilə fərqlidir. Oqtayın hər bir romantik qəhrəman kimi böyük bir ideyası və konkret bir məqsədi var. O, hər nə qədər milli teatr yaratmaq niyyətinə mane olan insanların kütləvi üstünlüyünü görə də, əsərin sonuna qədər öz ali məqsədindən geri dönmür. Lakin Aydının fikirlərində açıq-aşkar görünür ki, həmin obraz şəxsiyyət kimi tam olaraq formallaşmayıb. İlk baxışdan fikirləri romantik səslənsə belə, onun əməl xətti ekzistensialist obrazların pessimist mövqeyini eks etdirir. Buna görə də, romantik qəhrəmanın mübarizəsi ilə ekzistensialist insanın tipik əlamətlərini qarşıdırmaq olmaz.

Çünki, niyyətin birmənalı şəkildə əməl xəttine çevrilmesi, o cümlədən, əməlin sabit, açıq, aşkar və davamlı olması romantik qəhrəmanın ən böyük xüsusiyyətləri hesab edilir, ekzistensialist obraz üçün əsas xüsusiyyətlər onun daxilində baş verən psixoloji böhranlarla səciyyələnir. Aydın əsərin əvvəlindən final səhnəsinə qədər bütün qüvvəsi ilə öz azadlığını və kimliyini dərk etməyə çalışır. Onu romantik qəhrəmanın keyfiyyətlərindən ayırb, ekzistensialist obraza çevirən de elə budur.

Onu da xatırlatmaq lazımdır ki, Aydının ictimai-sosial mühitlə və özü-özü ilə olan pessimist mübarizəsi, təkcə əməl xətti ilə yox, o cümlədən həmin pyesdə öz sözleri ilə de ifadə edilir. Onun: "Bu yaşadığım mühit və həyat şərtlərinin mənə verdiyi təriyidir" - sözleri bu mülahizəni təsdiqləyen məqamlardandır.

Bu kimi müqayisələrin yekununda bəyan edə bilərik ki, Aydının dramı, elə zəif insanın, məqsədsiz formada böyük arzulara can atan bir ömrün ekzistensialist faciəsi idi...

# Azərbaycan teatrında ekzistensializm



məqamdır. Elə isə, gelin, həmin sualları təyin edək:

- 1) Ekzistensializm nədir?
- 2) Onun fəlsəfi tarixi haradan başlanır?
- 3) Bədii cərəyanların estetik elementləri, bədii-fəlsəfi əsərlərdə hansı prinsiplərə görə təyin edilir?
- 4) Son olaraq, milli teatrlarımızda ekzistensializm elementləri, həqiqətən, var mı?

Beləliklə, birinci sual, ekzistensializm nədir? Ekzistensiya sözü latinca-dan dilimizə "varlıq" kimi tərcümə edilir. "Varlıq" anlayışı isə ekzistensialistlər tərəfindən rasionalist varlıq, yəni, əqlin varlığı kimi yox, psixoloji-emosional cəhətdən irəli çəkilən şəxsiyyətin varlığı kimi izah edilir.

Ekzistensiya terminini ilk olaraq Danimarkalı filosof Sorn Kyerkeqor işlətsə də, onun fəlsəfi mahiyyəti Antik Yunanıstan qədər uzanır. Buna misal olaraq, antik filosoflardan biri hesab edilən Mark Avrelinin pessimist fəlsəfəsinə xatırlatmaq yerinə düşər. Ona görə ki, pessimizmin mahiyyəti hər zaman ekzistensializmin qlobal əhəmiyyəti suallarına bədii-fəlsəfi cəhətdən cavab kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Mark Avrelinin pessimist fəlsəfəsinə dahi rus yazıçısı Anton Çexov öz yaradıcılığında geniş istifadə etmiş və ekzistensialist mövqeyi öz təxəyyülü üçün əsas subyektlərə görə mövqedə dayanırmışdır. Elə bu səbəbdən, onların fəlsəfi mövqeyi arasındakı bənzərliyi görmək elə də çətin deyil.

Məsələn, bunun əyani sübutu ki-mi, Mark Avrelinin "Özü ilə təklikdə" adlı əsərinin fəlsəfi mahiyyətini izah edən ekzistensialist sualların analitik

biri də digər rus yazıçısı Fyodor Dostoyevskidir. Çünkü onun varlıq haqqındaki elmi-fəlsəfi sualları ele birbaşa ekzistensialist obrazların daxili dünyalarına ünvanlanır. Məsələn, onun "Cinayət və Cəza" romanında ekzistensialist fəlsəfənin müqayisəsi suallarına necə cavab vermesine fikir verin:

"Öz uydurduğun bir yalanı danişmaq, başqa bir ağızdan eşitdiyin və təkrarladığın bir həqiqəti danişmaqdan daha yaxşıdır. Birinci ehtimalda sən bir insansın, ikincisində isə bir tutuquşu ilə heç bir fəqrin yoxdur. Sən kimsən? İnsanmı? İnsanmı? Tutuquşum?"

Bu, məhz Dostoyevski tərəfindən verilmiş elə bir müqayisədir ki, ictimai-sosial mühitin psixoloji təzyiqi ilə yaranmış insan modelini, ekzistensialistlərin təsvir etdiyi azad insan modeli ilə qarşı-qarşıya qoyur. Çünkü, öz düşüncələri olan insan, yəni, sosial mühitin yaratdığı psixoloji təsirlərə qarşı amansız olan insan, Dostoyevski üçün, o cümlədən, ekzistensialistlər üçün elə azad insan demək idi!

Bu məqamda xüsusiyyətli lazımdır ki, ekzistensializmin azad insan anlayışını bir çox tədqiqatçılar naturalistlərin dünyagörüşü ilə sehv salırlar. Hətta belə demək mümkünsə, onlar bir qədər de irəli gedərək, naturalizmi ekzistensialist təfəkkürün özü kimi qavrayırlar. Lakin qeyd etməliyəm ki, bu anlayışlar təmamilə bir-birinə yaddır. Əvvələ, əsərlərində ekzistensialist obrazlar yaradan yazıçılar, naturalistlər kimi müşahideçi mövqedə dayanırmışlar. Çünkü, naturalistlərin təsviri etdiyi azadlıq, bütün günahları genetik və ic-

sevdiyi qızı özünü bəyəndirmək məqsədi güdürdü.

Lakin sonralar Martinin öz əxlaqını kamilleşdirməsi, həmin qızın və ailəsinin simasında ictimai-sosial mühitin iyrəncliyi dərk etməsinin nəticəsində, böyük bir şövqə intihara yönəlməsi məqamı ekzistensialistlər üçün elə tam olaraq Martinin azad insan olması mənasına gelirdi. Yəni, əsərin sonunda Martinin intihar etmək haqqında verdiyi qərar, onun özü tərəfdən yegane xoşbəxtlik, hətta insan heyatının en böyük ixtifati hesab edildi. Buna görə də, o, hər şəyə son qoymağrı ürkədən arzu edirdi...

Verilən müqayisələrdən belə aydın olur ki, ekzistensialistlər üçün konkret olaraq, insanlar arasında şəxsi zəmində baş verən intriqalar çox zəif karakter daşıyır. Əgər onların konkret düşmənləri, yəni, onların konkret bir niyyətlə mübarizə apardığı subyektiv insan tipi mövcud olsayıdı, həmin qəhrəmanları ekzistensialist adlandırmaq olmazdi.

Nəyahət, digər suallara cavab verdiyimizdən sonra, on iki sual haqqında danışmaq olar. Bədii cərəyanların estetik elementləri, bədii-fəlsəfəsi əsərlərdə hansı prinsiplərə görə təyin edilir? Həmçinin milli teatrlarımızda ekzistensializm elementləri, həqiqətən, var mı?

Dünyaca məşhur olan bir çox sənət nümunələri var ki, hələ də onların hansı fəlsəfəyə cavab verdiyini birmənalı şəkildə ayırd etmek mümkün olmamışdır. Məsələn, Edvard Munkun məşhur "Haray" adlı rəsm əsəri həmin mənada bir çox söz-söhbetlərə səbəb olur.